

A

zərbəyancı teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçılara həmsəhbətine çevirən istedadlı aktyorlarımızdan biri də respublikanın Xalq artisti Əli Zeynalovdur.

O, hələ kiçik yaşlarından teatra maraqlı göstərib. Səhnə onun üçün, sözün əsl mənasında, sırlarla dolu bir məkan idi və zaman keçdikcə o, özü də bu məkanın sahibi oldu.

Əli Yusif oğlu Zeynalov 1913-cü il aprelin 4-də Salyanda anadan olub. Atası uzun illər pedaqoji fəaliyyət göstərib. Əli Zeynalov da Pedagoji Texnikumu bitirdikdən sonra bir müddət pedaqoji fəaliyyət göstərib. Lakin teatra, aktyorluğa olan maraşına görə tədrisən müxtəlif dərnəklərə üzv yazılıb.

Teatr Texnikumunu bitirdikdən (1934) sonra isə bir müddət Moskva teatrında istehsalat təcrübəsi keçib. Şəki Dram Teatrında, İravan Azərbaycan Teatrında çalışıb. Sənət aləmindən vaxtda şöhrət qazanan, tamaşaçıların sevim-


ideya-məzmunu dəqiq açılır, səhnə taleyi uğurlu olurdu. Ziyalı, intellektual soviyyəli aktyorların ifasında obrazların məramı aydın göstərilirdi. Bu mənada Əli Zeynalovun Milli Dram Teatrında yaratdığı obrazlar sonət məşhuminu alilaşdırır, teatrın insan hayatındakı əvəzolunmaz yerini müəyyənləşdirirdi.

Əli Zeynalov Milli Dram Teatrında uzun illər gərkəmlı teatr rejissoru Tofiq Kazimovla bir yerdə işləyib, peşəkar teatr biliçisindən kifayət qədər sənat stimulu alıb. Zəngin dünyagörüşünə malik aktyorun dərin həyat müşahidəsi, mütləki imkan verirdi ki, teatr və kinoda fərqli mizandə təqdim etdiyi rolları orjinal yaratsın, yüksək soviyyəli tamaşaçı zövqü formalı şərtlərdən yoxlanıb. Səhnə fəaliyyəti boyu imzasını teatr tarixinə sərflə yaranan ustad sənətkar teardan 1975-ci ildə

nadiğı rollardan da aydın görünürdü. Onun kamil, məzmunlu yaradıcılığında həttə dövrün inkişafına, insanların həyat tərzinə mane olan mənfi cəhətlə prototipləri ifşa edən müdrik səsinə belə nəsihətverici ideyalar duyulurdu. Gec-gec dəvət aldığı kinoda da özünəməxsus bir dün-yaya yaratmayı, qəlbəri fəth etməyi bacarırdı.

Istedadlı aktyorun kino fəaliyyəti 1948-ci il-də çəkilən "Axşam konserti" (rejissor M.Dadaşov) sənədi filmi (mətn oxuyan) ilə başlayır. Yüksek dənisiq mədəniyyəti rejissörərin diqqətindən yayılmışdır. Bu filmdən sonra onun yaradıcılığının əsasını təşkil edən maraqlı dublyaj fəaliyyəti başlayır.

Ümumiyyətlə, Azərbaycan dublyaj sənətinin inkişafından danışarkən Əli Zeynalovun bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Çünkü keçmiş ittifaq məkanında və xarici ölkələrdə nümayiş etdirilən filmlərimizin çoxunun mənəcələrini onun unikal səs tembrində açılıb, sevilib. Mülayim səsə, təmiz diksiyaya, mükəmməl səhənə dənisiq qabiliyyətinə malik olan sevimli aktyor eyni zamanda bədii qiraət ustası kimi da-



şöhrət qazanmışdı. Uzun illər Dövlət İncəsənət İnstitutunda "səhnə dənisiqi" fənnindən dərs deyən Əli müəllimin tələbəsi olmaq üçün yalnız sənət mühazirələrini dinləmək lazımlı gəlmirdi.

Novator aktyorun ziyanlığını təcəssüm etdirən səhnə mədəniyyəti, ibratmaz həyat mövqeyi dublyaj etdiyi obrazlardan da hiss olunurdu. "Möcüzələr adası"nda Nazim, "O olmasın, bu olsun"da Sərvər, "Qara daşlar"da Tahir, "Liftçi qız"da rəssam, "Mən ki, gözəl deyildim" filmində İmran və başqa personajların həyat tərzini və mənəviyatını məhz Əli müəllimin səsində tanıdıq, izlədik.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda və keçmiş ümumittifəq məkanında böyük şöhrət qazanan xalq artisti Nodar Şaşıqoğunun ekran obrazlarının çoxunu Əli Zeynalov səsləndirib. Mehdi ("Uzaq sahillərdə"), Zakir ("Telefonçu qız"), Fərman ("Əsl dost") və başqa obrazlar milli kinomuzun uğurlu ekran personajlarıdır. Bundan başqa, "Qanun namına" filimdə

Vahidov, "Görüş"də Kamil, "Bizim küçə"də Fuad, "Romeo mənim qonşumdur"da Arif və başqa obrazların sevilməsində sənətkar səsinin qüdrəti xüsusi rol oynayıb.

Əli Zeynalov eyni zamanda filmlərdə yaratdığı bənzərsiz obrazlarla yadda qalıb. "Kölgələr sürünlər"da İmamzada, "Bir qalanın sırrı"nda Simnar xan, "Şəhər"da Abuzər bəy, "Xoşbəxtlik qayğıları"nda Zəkiyyənin atası, "Üzəyir ömrü"nda Həsən bəy Zərdəbi və başqa rolları fərdi yaradıcılıq ıslubuna uyğun səmimi və ifadsıdır. Mənfi və müsbət xarakterli personajlar fərqli təqđimatla görə bənzərsiz və baxımlıdır.

Obrazın ruhunu tamamilə özünüküldədirən aktyor ictimai-psixoloji tiplərin xarakterlərini qabartmaqla şənki insanların diqqətini cəmiyyət üçün töhlükə yaradan prototiplərə yönaltma-yə çalışırı.

Onun kinoda ilk böyük rolu olan "Bir qalanın sırrı" filimdəki Simnar xan obrazını yada salaq. Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında

Sənət dünyasının unudulmaz sakini

lisina çevrilən Əli Zeynalov 1945-ci ildə Milli Dram Teatrına dəvət alıb.

Burada çalışdığı 30 il ərzində aparıcı rollar oynayıb. Yerli və xarici dramaturqların əsərlərinin tamaşalarında yaratdığı Elxan ("Od gəlini"), Eyvaz ("1905-ci ildə"), Antoni ("Antoni Kleopatra"), Fərhad ("Fərhad və Şirin"), Həsənəzadə ("Sən həmişə məmənləşən") və başqa bənzərsiz rolları ilə geniş rəğbət qazanıb.

Əli Zeynalov novator və pedaqoji aktyor idi. Ümumiyyətlə, o vaxtlar teatra gələn gənclərin ədəbi mühitə, klassik ədəbiyyata olan maraqlı və sevgisi sayəsində tamaşaşa qoyulan əsərlərin

ayrıldığını və yaradıcılıq taleyini C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağladı.

Əli Zeynalov milli kinomuzda 40-a yaxın filmdə çalışıb. 9 badii filmdə irili-xirdalı, müxtəlif xarekterli rol oynayan aktyor 30 (25 badii, 5 sənədi) filmi valehidi, ifadəli səs tembi ilə səsləndirib. Ona əsasən sənədi filmlərdə mətn oxumaq, badii filmlərdə isə baş və ikinci planlı rolları səsləndirmək həvalə olunub.

Sənətkarın həyat mövqeyi, insanlara səmimi münasibəti, gözəlliyi dəyərləndirən, əməlisalehliyi təbliğ edən, riyakarlılığı pisləyən cəhətləri oy-

ekranlaşdırılan film-nağılda Simnar xan məz-lumları incidən, Göygöz kosa vasitəsilə hər zaman ziddiyət yaradan, hadisələri kəskinləşdirən, hökmərlərinə zor gücünə möhkəmləndirən fitnə-fəsad mənbəyidir. Göygöz kosa cə-miyyət üçün nə qədər təhlükəlidir, kənardan ona dəstək olan, pis niyyətlərini həyata keçir-məkdə ona kömək edən hiyləgər Simnar xan dəha təhlükəlidir.

Onun daim təmkinli görünən simasından, baxışından min bir hiylə, kin -küdürü oxunur. İblis xısləti Göygöz kosanın qüvvəsini xalqa qarşı istifadə edən xanın qorxulu dünyası, zülm üzərində qurduğu məkr saləntəti, orta əsrлərdə möv-cud olan feudal münasibətləri kinonun nağlı dililə kiçik tamaşaçılara çatdırılır. Heç bir təhrifə, təqlidə yox verilməyən peşəkar aktyor ifası isə filmin mözmununu dolğunlaşdırır.

O xarakterləri ustası idi. Onun "Kölgələr sü-rünür" filmindəki İmamzadə obrazı da mənfiidir. O, ölkədə qurulan yeni rejimə qarşı nifratı-nə görə öz həmvətənlərini güdəza verməkdən, onların yeni elmi araştırmalarına mane olmaqdan bəsi çəkinmir. Şəxsi mövqeyini insanı keyfiyyətlərindən uca tutan, nəfislərinə sahib çıxıa bilməyən tipajların ictimai bələlərinə mənbəyi olduğunu Əli Zeynalov xüsusi peşəkarlıq-la yaradırdı.

Aktyor personajlarının spesifik cəhətlərini qabartmaqla ikinci, üçüncü rol olmasına bax-mayaraq, filmin ümumi ideyasının aparıcı rol kimi çatdırılmasına, tamaşaçıda daha aydın tə-səvvür yaratmasına nail olurdu. Bu manada sə-nət onun üçün həyat məsələlərinin həllinə ünv-anlanan bir vəsiat, açar idi. Buna görə də sənət nəzəriyyəsinin dəqiq bilicisi kimi bütün rolları-nın öhdəsindən bacarıqla gəldi.

İstedadlı aktyorun "Xoşbəxtlik qayğıları" filmində Zəkiyyənin atası, "Üzeyir ömrü" filmin-dəki Həsən bəy Zərdabılı və başqa müsbət xarak-terli rolları isə ziyanlı bir insanın azadlıq nuru, zi-ya qaynağı, ümumiyyətlə, cəmiyyətin yarasığı olduğunu bəyan edir, milli kinomuzun ideoloji və mənəvi yüksəlişi dəstəkləyən mövqeyini gös-tərir, təsdiqləyirdi.

Ziyasından obrazlarına pay düşən, bənzərsiz ifası ilə könüllərə fərəh gətirən Əli Zeynalovun

müsbat personajları örnek timsallı həyat mövqe-yini tərənnüm edirdi. Qayğısə atə, ailəsinin se-vimli olan Əli Zeynalov Azərbaycan teatr sə-nətində bənzərsiz obrazlar yaradan, milli kino-muzda bir çox filmləri məlahətli səsi ilə səsləndi-rən əməkdar artist Mirvari Novruzovanın, sö-ñən əsl mənasında, ömür və sənət yoldaşı idi. O, uzun illər Milli Dram Teatrının səhnəsini həyat yoldaşı ilə bölüşmüdü. Onların tale yolları da elə bu teatrdə birləşmişdi.

Əli Zeynalov mənali bir ömür ya-sadı. 1988-ci il yanvarın 3-də Ba-kıda dənəyəsimi dəyişdi. Həyata və insanlara olan sevgisini səmimi mü-nasibətində və yaradıcılığında təs-diqlədi. Yaxın və doğmalarma, ta-maşaçılara isə rollarından da ali hiss kimi dəyərləndirdiyi sevgini, insanlığı miras qoyub getdi.

• **Şəhla BÜRCƏLİYEVA,
kinoşunas**

